

Hazırda dünya ölkələri təcridçilik məngənəsindən çıxmaqla daimi, dinamik əlaqələrin genişləndirilməsi strategiyasını üstün tutur. Müasir və müstəqil Azərbaycanın dünya birləyi ölkələri ilə münasibətlər sferası və arenası isə daha zəngin, çoxşaxəli və rəngarəngdir. Bu gün inkişaf edən, qarşılıqlı etimada söykənən hərtərəfli əlaqələr platformasında təkcə qonşu ölkələr deyil, Qərb, Avrasiya və Yaxın Şərqi ölkələri, həmçinin dünyanın ən böyük dövlətləri də vardır. Geosiyasi baxımdan ölkəmiz bu sistemin bir hissəsi olduğundan həmin ölkələrin oxşar maraqları nəzərə alınmadan mədəni, sosial, siyasi-iqtisadi və digər əlaqələr qeyri-mümkündür.

Xalqımız ötən min illər ərzində dünyaya açıq olması, zamanın həryəna səs verəsi, xarici aləmin təkliflərini saf-çürüük etməsi, reallıqlara çoxtərəfli, multivariantlı yanaşması ilə fərqlənən spesifik baxış formalasdırıb. Özüniin genetik koduna, etnik, mənəvi mösət mədəniyyətinə uyğun yaşam konsepsiyası qurub və inkişaf etdirir.

Qərb inkişaf yolu artıq yeganə mümkün yol kimi qəbul edilmir. Müxtəlif mədəniyyətlərin, fərqli sivilizasiyaların plüralizmi təsdiqini tapmaqla, regionların təsnifatı yönündə müxtəlifliyin bərabərhüquqluluğu qəbul olunur. Özünəməxsusluğunu saxlayan, milli mənəfeyini nəzərə alan ölkənin optimal inkişaf modeli bitkin sistemlər modelinə uyğun və müvafiq olur. Bitkin

əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb və hazırda ölkəmiz ŞƏT-də dialoq tərəfdəsi statusuna sahibdir. Bu, Azərbaycanın sivilizasiyalararası dialoqda, multikulturalizm və tolerantlığın təsviqi sahələrində beynəlxalq müstəvidə gördüyü işlərdən qaynaqlanır. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il sent-

ötən əsrin sonlarında demişdir: "Dünya iqtisadiyyatında integrasiya, iqtisadi sahədə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənəfətlidir və ümumiyyətlə, dünyada da-ha da yüksəlmək üçün bu, yeganə bir yoldur".

Aydın olur ki, yeni bir eranın başlangıcında olan planetimizdə bəşəriyyət yüksəlmək üçün iqtisadi prinsiplərin idarə etdiyi yolu seçməlidir. Hazırda vahid iqtisadi məkan yaratmaq, iqtisadi maraqlar, nəqliyyat dəhlizləri uğrunda mübarizə dünyada gedən proseslərin mərkəzində dayanır. Bundan sonra isə istilanın yeni formulu - mədəni-mənəvi sədləri keçmək, öz mənəvi prinsiplərini daha böyük ərazilərə yaymaq gəlir. Bu gün mənəvi sərhədlərimizi keçmək istəyənlər də az olmadığından vaxtında sayıqlı göstərmək tələb olunur. Ölkəmiz bu sahədə də çox inamlı mövqə qazanmaqla etibarlı tərəfdəş və potensial güc hesab edilir.

Müstəqilliyyimizin ilk illərində Müməmməlli lider Heydər Əliyev globallaşmanın iqtisadi integrasiya istiqamətində açdığı imkanlardan uğurla istifadə edərək "Əsrin kontraktı", "Böyük İpək Yolunun bərpası" kimi beynəlxalq miqyaslı iqtisadi layihə-

n-ölçülü yanaşma

sistem dedikdə planlı şəkildə inkişaf edən, bərabərhüquqlu qarşılıqlı münasibətləri təbiət, elm və ədalət qanunları əsasında quran dövlətlərin birləyi nəzərdə tutulur. Beynəlxalq münasibətlərin indiki modelinə diqqət etsək, görərik ki, dünya ölkələri arasında integrasiya prosesi fəallaşmaqla müasir texnologiyalar - rəqəmsal inkişaf sayəsində qloballaşma tempi sürətlənilib. Belə hallarda xarici siyasi təsirlərin qarşısının alınması, özünəməxsusluğunu qorunması ilə coğrafi-siyasi amillərin unikallığına toxunmadan, demokratikləşmə prosesinə xələl gotirmədən əməkdaşlıq diapazonunun genişləndirilməsi ən ümdə vəzifələrdəndir.

Türkdilli dövlətlərin tarixi, mənəvi və geosiyasi yaxınlığı ilə seçilən TDT-nin yaranması bölgədə yeni güc mənbəyi olmaqla mühüm strateji əhəmiyyətə malikdir.

Respublikamızın dünyada müsbət imicini yüksəltmək məqsədilə Qərb ölkələrinin siyasetinə müəyyən təsir göstərə bilən strukturlarla əlaqələrin və onların fəaliyyət dairələrinin genişləndirilməsi uğurla icra olundu. Buna görə də Azərbaycanla neft müqaviləsi imzalayan konsorsium dövlətlərinin investisiya fəaliyyəti genişləndikdən sonra geosiyasından geo-iqtisadiyyata dönüş baş verdi.

Qərb-Avrasiya-Yaxın Şərqi üçbucağı

Bu gün regional və transmilli layihələrdə fəal iştirak edən Azərbaycan ənənəvi münasibətlər də nəzərə alınmaqla ikitərəfli, çoxtərəfli əlaqələrin köməyi ilə birgə siyasi və iqtisadi proseslərin fəallaşmasının strateji əhəmiyyətinə xüsusi önəm verir.

Avrasiya ərazisinə daxil olan ölkələrlə kommunikasiya, iqtisadi, humanitar əlaqələrin gücləndirilməsi bənzərsiz körpünün olmasını şərtləndirir. Bu yönədə yaradılan təşkilatlar maraqlı olanlarla birgə qurulsa da, regional xarakterli də olur. Məsələn: İOT, TDT, İKT, ŞƏT və s. Burada da əsas məqsəd ikitərəfli və regional iqtisadi əlaqələrin genişləndirilməsi meylibidir. Dövlətimizin başçısının 2023-cü il mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında ilk dəfə qonaq qismində iştirakı da Avrasiyada ölkəmizin mövqeyinə verilən qiymət və ona olan iqtisadi marağın göstəricisidir.

Üç yüz milyondan artıq əhalisi olan Yaxın Şərqi qurulan siyaset, ilk növbədə, regionun texnoloji, geosiyasi və geostrateji proseslərin dən qaynaqlanır. Türkiyə, Pakistan, İsrail və digər ölkələrlə birgə siyasi, iqtisadi, mənəvi birləşmələr və mədəniyyətin dirçəldilməsi ilə yanaşı, yeni konqlomeratın (öz xassələrini saxlamaqla yaranan birlilik) yaradılmasına imkan verir. Yaradılan konqlomerat yeni "güc mərkəzləri"nə qoşulmaq imkanı ilə yanaşı, regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün möhkəm özül yaradır. Supergüclərin geosiyasi maraqlarının regiona uyğun gəlməsi isə bölgədə siyasi proseslərin strukturlaşdırılmasını sürətləndirir.

Bəllidir ki, dünyada yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün atılan addımlardan biri də 2001-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) təsis olunmasıdır. Azərbaycan ilə ŞƏT arasında 2016-cı ildə

yabırın 16-da ŞƏT-ə üzv ölkələrin Səmərqənddə keçirilən Sammitinə dəvəti də ölkəmizin xüsusi əhəmiyyət kəsb edən məsələləri yüksək səviyyədə realaşdırmasından irəli gəlir.

Hazırda Şərqlə Qərb arasında "İpək Yolu" üzərində dayanan əlaqələndirici həlqəni Azərbaycansız təsəvvür etmək belə mümkün deyil. Həm ticarət-iqtisadi, həm də hərbi-siyasi sahədə uyğunlaşma baxımdan Azərbaycan Cənub, həmçinin Qərbi Avropa dövlətləri ilə geniş imkanlar yaratmışdır. Neft yataqlarının işlənməsi və istifadəsinin sürətləndirilməsi məqsədilə OPEC tipli strukturlara qoşulma dünya neft-qaz siyasetində mümkün olan balans rolunu oynamaqda əlavə dividendlər yaradıb. Son illərdə baş verən proseslər də, Avropa İttifaqı dövlətləri ilə bağlanan müqavilələr də bunu təsdiq edir.

Geosiyasi planda Azərbaycan ümumi strateji layihələr çərçivəsində Qərb-Avrasiya-Yaxın Şərqi üçbucağında güc mərkəzləri ilə çevik balanslaşdırma siyaseti aparır. Dünya integrasiya proseslərinin sahə və regional integrasiya strukturlarında iştirak etməklə ölkəmiz özünəməxsusluğunu qoruyaraq bu proseslərdə adaptasiya siyasetini formalasdırıb. Planetaryar məqsədsə OPEC tipli strukturlara qoşulma dünya neft-qaz siyasetində mümkün olan balans rolunu oynamaqda əlavə dividendlər yaradıb. Son illərdə baş verən proseslər də, Avropa İttifaqı dövlətləri ilə bağlanan müqavilələr də bunu təsdiq edir.

Geosiyasi planda Azərbaycan ümumi strateji layihələr çərçivəsində Qərb-Avrasiya-Yaxın Şərqi üçbucağında güc mərkəzləri ilə çevik balanslaşdırma siyaseti aparır. Dünya integrasiya proseslərinin sahə və regional integrasiya strukturlarında iştirak etməklə ölkəmiz özünəməxsusluğunu qoruyaraq bu proseslərdə adaptasiya siyasetini formalasdırıb. Planetaryar məqsədsə OPEC tipli strukturlara qoşulma dünya neft-qaz siyasetində mümkün olan balans rolunu oynamaqda əlavə dividendlər yaradıb. Son illərdə baş verən proseslər də, Avropa İttifaqı dövlətləri ilə bağlanan müqavilələr də bunu təsdiq edir.

XXI əsrədə hərbi müdaxilə yolu ilə əraziləri zəbt etməkdən, iqtisadi bazarları zəbt etmək daha vacib hesab olunduğundan vaxtilə liderliyə ələ alan

"Səmimiyyət və sadə-lövhələkdən uzaq, yazdığını olduğu kimi oxumaq, düşündüyüünü demək dərəcəsində sadə olmayan Avropa siyasetçilərinin dili bir cür yazılımı n-cür oxuyan siyaset dilidir. Bu səbəbdən də əsasən Qərbə məxsus olan ikili yanaşma və ya ikili standart siyaseti də günüümzdə n-ölçülü (çoxsaylı) standart (və ya n-ölçülü yanaşma) siyaset xarakteri alıb. Hazırda məhəlli intriqalarla deyil, çoxqat büรünmüş və beynəlxalq miqyaslı global siyasi münaqışlərlə məşğul olan siyasi qüvvələr bu n-ölçülü vərdislərə ustalıqla yiylənmişlər."

Inkişaf etmiş ölkələr indi də dünya bazarına nəzarət edir, bəzən də öz üstün mövqelərinə istinad edərək daxil olunduları ümumi iqtisadi məkana digər ölkələrin də üzv olmasına imkan vermir (məsələn: Türkiyənin israrına baxmayaraq, Avropa Birliyinə üzv qəbul etmirlər).

Konkret coğrafi ərazilərlə sərhədləmiş imperiyaları iqtisadi nüfuz dairələrinin əvəz etdiyini bütün çalarları ilə öncədən duyan ulu öndər Heydər Əliyev

lərin təşəbbüskarı olmaqla icrasında da mərkəzində olmayı bacarmışdır. İndi ölkəmizdə iqtisadi integrasiya proseslərində ölçülü-biçili və incə siyaset aparılır. Globallaşmanın ideoloji və mədəni-mənəvi təxribat aspektləri neytrallaşdırılmaqla Qərb dünyasından məhz tərəqqiyə xidmət edən müsbət mədəni amillərin əzx olunması üçün ciddi tədbirlər həyata keçirilir. Şərqi və Qərb dəyərləri arasında optimal nisbət gözlənilməsi, müasir texnologiyanın neqativ planda açıldığı geniş imkanların yeni mənfi tendensiyalar formalasdırıb. Üçüncü məqsəd, üçüncü qabaqlayıcı işlər görülərək bütün səylər birləşdirilir.

İkili standart, yoxsa n-ölçülü standart...

Ötən əsrin sonlarında müstəqilliyyimizin bərpasından 10 il sonra, yəni 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv qəbul edildi. Tarixi baxımdan böyük müddət olmayan həmin illərdə Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruldu, təsisatları və yüksək iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıldı. Demokratiya, söz və mətbuat azadlığı, insan hüquqlarının qorunması, azad rəqabət və s. kimi ideyaların ölkəmizdə gerçəkləşməsi Azərbaycanın Avropa ölkəsi kimi təsbit olunmasına əsas verdi. Avropanın ictimai-siyasi və hüquqi dəyərlər sistemi əsasən qəbul edildi. Yeri gəlmis kən, qeyd edək ki, Azərbaycan Avropa, Qərb mədəniyyətinə, ümumiyyəti dəyərlərə ardıcıl olaraq tarixin son iki əsrin əvvəllərində can atmışdır. Hələ XIX əsrin ortalarından sələflərimiz də bu yolu seçmişdilər. A.A.Bakıxanov, M.F.Axundov tərəfindən başlanmış Qərb dəyərlərini mənimsemək, müasir elm və texnikanın nailiyyətlərindən istifadə etmək və s. kimi məqsədlər həmin dövr üçün çox real görünürdü. Məhz Şərqi ölkəsi sayılan Azərbaycanda ilk qəzeti, teatrın, operanın, dünyəvi məktəblərin və s. yaranması Azərbaycanın Qərbyönümlü olmasının göstəricisi idi. Nəhayət, 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə yenə də Şərqi ilk universitet, parlament, hüquqi dövlət normaları, elementləri yaradıldı. Bir çox parametrlərə görə Azərbaycan o vaxtkı Avropa ölkəleri ilə az qala bərabər səviyyədə idi.

Ddəbiyyat və mədəniyyət müstəvisində başlanmış müasirləşmə, qərbləşmə, avropalaşma prosesi XX əsrin əvvəllərində Ə.Hüseynzadə, Ə.Topçubaşov, F.Xoyski və digərləri tərəfindən davam etdirildi. Bu ideyanı irəli sürənlər əslinda elmi-texniki tərəqqini, rasional düşüncə tərzini, problemlərin hüquq müstəvisində həllini mənimsemək onlarla öz dillərdə danışmayı nəzərdə tuturdular. Və nəhayət, ölkəmiz yenidən müstəqillik eldə etdikdən sonra biz hüquqi dövlət quruculuğunu yolunu seçməklə Avropa dəyərlərinə prioritet verdik. Avropa isə bizi olduğumuz kimi deyil, istədiyi kimi görmək arzusunda idi. Bu səbəbdən də haqqımızda uydurulmuş (ermənilər və digərləri tərəfindən) yalan və şantajlara, onlara sərf etdiyi üçün, daha tez inanırdılar.

(davamı 7-ci səhifədə)

(əvvəli 5-ci səhifədə)

Ötən əsrin ikinci yarısından başlayaraq, dəqiq desək, ikinci Dünya müharibəsindən sonra Avropada insanlara layiqli həyat şəraitinin yaradılması, hüquq və azadlıqların qorunması, sülhün bərqrərə olmasının sahəsində böyük uğurlar qazanılsa da, hazırda Avropa yeni keyfiyyəti bir integrasiya ilə üz-üzə dayanmaqla seçim qarşısındır. Avropadakı tərəqqipərvər qüvvələr də yəni erada inkişafın müasir hərəkətverici impulslarını arayırlar. Ancaq yad mədəniyyətlərə olan münasibət istədikləri inkişafı elde etməyə imkan vermir.

Bu məqamda da Qərbin özünə müraciət etsək, yerine düşər. Coğrafi baxımdan onlara məxsus olan zəka sahibi, filosof Hegel də inkişafın mənbəyini əksliklərin vəhdəti və mübarizəsində göründü. Deməli, eyni qəbilənin olanların birləşməsinin inkişafə əlavə impulsları və ya güclü tekan vermesi ehtimalı yüksək deyil. Eyniadlı (eynişarəli) yüklerin birləşməsi elmi-nəzəri baxımdan mümkün olmasa da, eyni dinin, sivilizasiyanın insanları birləşərək özünəməxsus dəyərlər və mədəni sərvətlər sistemi yaratdır. Və ənənəvi meyarlar baxımından özlərinə yad (bəlkə də düşmən) saydıqları bir mədəniyyətlə birləşmək, hətta əlaqə qurmaq haqqında belə düşünmədir. Yادımıza salaq ki, ilədir Türkiyə kimi sivil

edən, bu məsələlərə iki yanaşmanın bütün parametrlərini dəqiqliyi ilə müəyyən edə bilən ulu önder Heydər Əliyev deyirdi: "Vahid Avropada iki standartlara yol verilməməlidir. Bizim məkanımız bölünməzdır və bütün münaqışlərə eyni dərəcədə ciddi və prinsipial münasibət göstərilməlidir".

Bu fikirlərdən de görünür ki, böyük siyasi təcrübəyə malik Prezident ölkəmizə yönəldilmiş tərəddüdlərin, arqumentlərin əsl səbəblərini incəliklərinə qədər bilirdi.

Azerbaycan Avropa Şurasına üzvlüyü yündən ötən çox qısa müddətdə bir sira göstəricilərə görə bəzi Avropa ölkələrinə tövbə keçdi. Ölkəmizin inkişaf tempi ilə irəlilədiyini həmin illərdə tanınmış şəxsiyyət, türk dünyasının böyük oğlu İhsan Doğramacı belə dəyərləndirmişdi: "Mən əminəm ki, qarşımızdakı bir neçə ilde Azərbaycan Avropa ölkələrinin heç birindən geri qalmayaçaqdır". Belə olduğu təqdirdə, artıq Avropadanın heç bir irad tapa bilməyən anti-Azərbaycan qüvvələri yeganə çərəni tarixi keçmişə qayitmaqda gördülər. Çünkü bu günün reallıqlarını heç bir əks-təbliğat, ən yaxşı düşünləmiş saxta informasiya kampaniyası, "fake news"lər belə başqa yöndə qələmə verməyə nail ola bilməz. Hazırda rəqəmsal dünyada kimin işgalçi, terrorçu, şantajçı və s. olduğunu görmək üçün xüsusi məharət tələb olunmur. Lakin keçmiş barədə danişşarkən baş verənlər tarixi faktlardan daha

olunmaqla ekstra hallar üstünlük təşkil edirdi. Bunlar da siyasişmiş Avropanın n-ölçülü standartının doğurduğu "tebii" vəziyyətdən qaynaqlanır. Proseslərin mahiyyətinə varmadan, həqiqətin necə olduğunu gözardı edib - "teki görünüş uyğun gəlsin" mövqeyindən çıxış edərək zahirlikdən, məharətlə formalasdırılmış ictimai rəydən qaynaqlanan münasibət Avropa siyasi ideoloqlarının əsas metodoloji xüsusiyyətləridir. Feminizasiyaya diqqətlə yanaşan Avropa həmin məntiqə uyğun olaraq əsl mahiyyəti alt qatda saxlamaqla hər şeyi zahirən gözoxşayan, cəlbədici, təmtəraqlı və məkrətə təqdim etməyi çoxdan öyrənmişdir. Bu isə çox vaxt aldadıcı olsa da, qarşı tərəfin həmişə gecikmiş dumumu ilə müşayiət olunur.

Avropalıların özleri öz məkrələrini bildikləri üçün ondan nicat yolunu da "centlmenlik"de görürler. Belə məqamda vaxtilə türk tayfalarından olan qaraçaylıların məskənində qurulmuş, əksəriyyətə məlum olan "Məkr və məhbət" qəsri haqqında əfsanə yada düşür. Bu qəsrədə olan avropalı turistlər belə qəsrin tarixi ilə bağlı məlumatlarla tanışlılıqdan sonra həmin məkanda və məqamda "centlmenliyin" çatışmazlığından bəhs edirlər. Məkr, siyaset və "centlmenliyin" cəm olduğu Avropaya məhz Avropa dildində cavab verilməlidir. Məsələn, illerdə Avropa Birliyinə daxil olmaq üçün gözləyən Türkiyə belə sert hünər məntiqi ("Türk Hü-

n-ölçülü yanaşma

bir ölkəni min cür bəhanə ilə Avropa Birliyinə yaxın buraxırlar. İndi Avropada baş verən proseslər Qerb coğrafiyasının yetişdirdiyi filosofun əsrlər əvvəl müəyyənleşdirdiyi fəlsəfi qanunun tələblərinin ödənməməsidir. Yeni avropalıların inkişafın mənbəyinin elmi-fəlsəfi əsaslarına göz yummaqla hədən ziyadə mühafizəkarlıqları və ən nehayət, iki standart, yanaşma nümayiş etdirməlidir.

Iki standart təkcə beynəlxalq münasibətlərdə deyil, gündəlik həyatda da müşahidə olunur. Bu, eyni situasiyada iştirakçı olan obyektlərə münasibətdən və məxsusi qərədən qaynaqlanır. Iki standartların baş verməsi koqnitiv təhriflərdən (faktlara deyil, öz təsvəvvürərənə əsaslanaraq) biri ilə - atribusiya səhvi (informasiya qılığı şəraitində spekuliyasiya və ya xarici əlamətlərə istinadən məxsusi hallar) ilə izah olunur. Gündəlik həyatımızda, məsihətimizdə de belə hallarla rastlaşırıq. Məsələn: Biri üçün qadağan olunan digeri üçün yolverilən ola bilər. Birinin ağlamığı acizlik, digərinin peşmənciliq, üzgünlük kimi qiymətləndirilir və s.

"Iki standartlar siyaseti" anlayışı əsasən beynəlxalq münasibətlər kontekstində istifadə olunur. Eyni hadisənin qıymətləndirilməsi subyekt və obyekte münasibətin xarakterindən asılıdır. Məsələn: Bir ölkə dəstək alır, digeri isə sanksiyaya məruz qalır. Məşhur 907-ci düzəlliş buna əyani misaldır. İşgalçi ilə işğala məruz qalan arasında fərq qoyulmur. Bəzi hallarda isə dərhal reaksiya verilir. Ümumiyyətə, bir dövlətin, bir beynəlxalq təşkilatın diger iki dövlətə qarşı qərezli və ya fərqli yanaşması iki standartların siyasetdə ən problemlı və müzakire tələb edən halıdır. Bəzən buna ikiüzlü siyasət də deyirlər.

"Double standard" termini ilk dəfə XIX əsrin ortalarında iki fərqli metodun təyinatı üçün istifadə olundu, məsələn: bimetallizm, həmçinin xeyir və şər haqqında teoloji mühakimələr üçün.

Iki standartlar siyasetində gündəlik həyatımıza daxil olan ən məşhur ifadə Britaniya yazılıcısı Gerald Seymour tərəfindən "Harry's game" ("Harrinin oyunu") əsərində işlədir. "One man's terrorist is another man's freedom fighter" - "Kimin üçün terrorçu, kimin üçünə azadlıq mübarizidir". Göründüyü kimi, qıymətləndirmə aparanın münasibətindən asılı olaraq eyni adam və ya situasiya müxtəlif cür, diametral əks vəziyyətlərdə xarakterizə oluna bilər. Eyni obyekte bir rakursdan baxanda keşfiyyatçı, digər rakursdan baxanda casus demək olar. Bir nefərə də həmin qaydada qorxaq və ya ehtiyatlı demək olar. Bu termin həmçinin müasir politologiyada, jurnalistikada, iqtisadiyyatda, sosial tədqiqatlarda və digər humanitar elmlərdə neqativ hadisələri təsvir etmək üçün istifadə olunur.

Hazırda beynəlxalq əlaqələr sahəsində iki standartlar bir ittiham formasına çevrilib. Iki standartlardan azad olmaq tənqidli təfəkkürün inkişafına, situasiyani obyekтив qıymətləndirməyə, məxsusi hökmələri sorğulamağa imkan verir.

XXI əsrin əvvəllərində avropalılar siyasi, iqtisadi, sosial vəziyyəti bizdən heç nə ilə yaxşı olmayan, təcavüzkar Ermənistanın Avropa Şurasına qəbuluna razılıqlarını daha tez bildirdilər, Azərbaycan baredə tərəddüdü olduqlarını gizləndirdilər. Tərəddüdün əsas səbəbinin Azərbaycanın İslam ölkəsi olması, Şərqi dəyərlərinə six bağlılığı, milli mədəni-mənəvi adət-ənənələri baredə bir kəlmə demədən demokratiya təessübkeşiliyi, insan hüquq və azadlıqları və sairlə bağlı qeyd-sərtlər qabardırdı. Azərbaycan Prezidenti Heydər Əliyev şəxsi dövlətçilik təcrübəsinə əsaslanaraq cəmiyyətin bütün sahələrində böyük demokratik islahatlar həyata keçirdi. Həmin islahatlar Avropa Şurasına qəbul olunmaq naməne deyil, demokratik dövlət quruculuğunun prinsiplərinə, seçdiyi strateji inkişaf yoluna uyğun həyata keçirilir. Avropa Şurasının sərgilədiyi münasibətin görünməyən tərəflərini də aydın təsvəvür

çox təbliğat kampaniyasından asılı olduğundan onu saxtalaşdırmaq, ictimai rəyi çəşdirmaq və əks-səmət yönəltmək daha asandır.

Məhz 2001-ci ildə Prezident Jak Şirakin Fransa senatının "erməni soyqırımı" haqqında qərarını təsdiq etməsi anti-Azərbaycan, antitürk qüvvələrinin keçmişə dair apardığı tabliğat kampaniyasının nəticəsi idi.

Müasir dövrədə dünya xalqlarının zehnidə Qərb fəlsəfəsi üstün yer tutur. Qloballaşma sadəcə Qərb texnikasının, investisiyasiyin ekspansiyası ilə məhdudlaşmayıb, həmdə Qərb düşüncə tərzinin təcavüzü ilə secciyələnir. Belə məqamda çıxış yolu millilikle müasirliyin məzmun müstəvisində vəhdətinə nail olmaqdır.

İyulun 11-də 2023-cü ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev demişdir: "Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolu öz üzərinə götürübirlər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Ölkələr deyəndə mən bütün böyük ölkələri nəzərdə tuturam. Necə deyərlər, hərəsi öz xətti ilə ya konvensiyaları pozur, ya da beynəlxalq hüquq normalarını pozur, ya da oturuşmuş beynəlxalq davranışın pozur və bunu heç gizlətmir də".

Tarixdən de bəlliidir ki, Qərb dünyası XVII-XVIII əsrlərdə renessans dövrünü yaşıdığından digər xalqlarda da mütərəqqiçiliyə meyil yaranmışdı. Əvvəlde qeyd etdiyimiz kimi, XIX əsrin ortalarında ədəbiyyat və mədəniyyət müstəvisində başlanan proses XX əsrin əvvəllərində mütəfəkkir Ə. Hüseynzadə tərəfindən türkləşmə, İslamlılaşma və avropalaşma ideyası ilə davam etdirildi. Yeri gəlmişən, qeyd edək ki, qonşu Gürcüstanda da gürcü xalqının maarifpərvər oğlu İlya Çavçavadze tərəfindən həmin proses - "Vətən, dil, din və avropalaşma" şəklində aparılırdı.

Səmimiyyət və sadəlövhilikdən uzaq, yazdığını olduğu kimi oxumaq, düşündüyü demək dərəcesində sadə olmayan Avropa siyasetçilərinin dili bir cür yazılımı n-cür oxuyan siyaset dildidir. Bu səbəbdən de əsasən Qərbe məxsus olan iki həyata yanaşma və ya iki standart siyaseti de günümüzdə n-ölçülü (çoxsaylı) standart (və ya n-ölçülü yanaşma) siyaset xarakteri alıb. Hazırda məhəlli intriqalarla deyil, çoxqat bürünmiş və beynəlxalq miqyaslı global siyasi münaqışlərlə məşğul olan siyasi qüvvələr bu n-ölçülü vərdişlərə ustalıqla yiyələnmişlər.

Deyilənləri planetar miqyasda aparılan siyasete proyeksiyalayanda məlum olur ki, hazırda bir çox ölkələr iki standartlarla deyil, belə demək mümkünsə, məhz n-ölçülü standartlarla işləyirlər.

Nəhayət, XX əsrin sonunda müasirleşme, avropalaşma prosesi ulu önder Heydər Əliyevin siyaset müstəvisindəki səyləri nəticəsində bir hüquqi akt kimi təsbit olundu. Yeni minilliyyət Avropa ölkəsi kimi adlayan ölkəmiz ciddi şəkilde siyasişməyə düber oldu. Daxili rəngarəngliyi, mürəkkəb, n-ölçülü struktur, müxtəlif təzahür formaları olan Avropa siyasi təfəkkürü bəsit "siyasi" tezislərin xəiatik toplusu ilə qarşılıqlı. Milli təfəkkürün inkişafına yönəlmış siyasi, iqtisadi və mədəniyyəti maarifçilik tendensiyası psevdosiyasişlərlə məşğul olan siyasi qüvvələr bu n-ölçülü vərdişlərə ustalıqla yiyələnmişlər.

Deyilənləri planetar miqyasda aparılan siyasete proyeksiyalayanda məlum olur ki, hazırda bir çox ölkələr iki standartlarla deyil, belə demək mümkünsə, məhz n-ölçülü standartlarla işləyirlər.

Nəhayət, XX əsrin sonunda müasirleşme, avropalaşma prosesi ulu önder Heydər Əliyevin siyaset müstəvisindəki səyləri nəticəsində bir hüquqi akt kimi təsbit olundu. Yeni minilliyyət Avropa ölkəsi kimi adlayan ölkəmiz ciddi şəkilde siyasişməyə düber oldu. Daxili rəngarəngliyi, mürəkkəb, n-ölçülü struktur, müxtəlif təzahür formaları olan Avropa siyasi təfəkkürü bəsit "siyasi" tezislərin xəiatik toplusu ilə qarşılıqlı. Milli təfəkkürün inkişafına yönəlmış siyasi, iqtisadi və mədəniyyəti maarifçilik tendensiyası psevdosiyasişlərlə məşğul olan siyasi qüvvələr bu n-ölçülü vərdişlərə ustalıqla yiyələnmişlər.

Nəhayət, XX əsrin sonunda müasirleşme, avropalaşma prosesi ulu önder Heydər Əliyevin siyaset müstəvisindəki səyləri nəticəsində bir hüquqi akt kimi təsbit olundu. Yeni minilliyyət Avropa ölkəsi kimi adlayan ölkəmiz ciddi şəkilde siyasişməyə düber oldu. Daxili rəngarəngliyi, mürəkkəb, n-ölçülü struktur, müxtəlif təzahür formaları olan Avropa siyasi təfəkkürü bəsit "siyasi" tezislərin xəiatik toplusu ilə qarşılıqlı. Milli təfəkkürün inkişafına yönəlmış siyasi, iqtisadi və mədəniyyəti maarifçilik tendensiyası psevdosiyasişlərlə məşğul olan siyasi qüvvələr bu n-ölçülü vərdişlərə ustalıqla yiyələnmişlər.

nərəs") ilə hökmələ, acıqla deyil, onların öz dili ilə dənişmalıdır. Bu günlərdə Vilnüsə NATO sammiti çərçivəsində keçirilən mətbuat konfransında Türkiye Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi: "Türkiyənin üzüne Avropa qapılarını açın, biz də İsviçrin üzünə NATO qapılarını açaq" fikri avropasaya siyasi manevr idi.

"Həqiqət onuz da mənim tərəfimdədir" məntiqi ilə davranışla qərbliyələrə qarşı tərəfin hələ də onlara yad olmasına dikte edir. Qərbin gözlədiyi, tərəddüd və ehtiyat etdiyi odur ki, Türkiye onlara yenidən hünər dilində danişma bilər. İstədikləri isə n-ölçülü standartlar dünyasında türkün onlara hünər dilində deyil, onların öz dili ilə siyasi manevrələrə avropasaya "centlmen"liklə cavab verəcəyinə inanmaqdır. Bir sözə, əsas məqsədləri Türkiyəni də, Azərbaycanı da, bir sıra digər ölkələri də istədikləri kimi görməkdir.

Feminizasiya üslubunu yaxşı məniməsiş, davranışlı qaydalarını ona uyğunlaşdırın Qərblə əməkdaşlıq və ya tərəfdəşlik onlara öz dillərində danişmaq ən vacib olmasa da, davranışla mütlaqdır. Feminizasiyaya üstünlük verən cəmiyyətin məkrindən, bu düşüncə tərzindən bəhrələnən siyaset labirintində düzgün yol tutmaq üçün onların təklif etdiyi integrasiya proseslərinə münasibətdə dövlətimizin başçıı İlham Əliyevin BDU-nun 100 illiyinə həsr olunmuş toplantıda dedikləri bize yol xəritəsidir: "...hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya integrasiya etməliyik, böhrana? Haraya integrasiya etməliyik, "Stop İsləm!" deyənlər? Haraya integrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə...".

Hazırda dünyada nizam, davranış qaydaları pozulub, beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə, müvafiq konvensiyalara əməl edilmir, güc amili ilə hesablaşır. Güclü olan dövlətlər, supergüclər öz hərəkət və davranışlarını isə n-ölçülü yanaşma ilə müxtəlif arenalarda fərqli şəhərlər vermekle özlərinəxəs olaraq gah bu, gah da başqa tərzlərdə